

TEXT

Təhsilin məqsədi tətbiq olunan kənd təsərrüfatı idarəçiliyi üçün mütəxəssis (Magistr) hazırlamaqdır. Bunun əsas səbəbi əvvəlki agronomik təhsildir. Məzunlar müstəqil və məsuliyyətli olaraq geniş miqyaslı tapşırıqları kənd təsərrüfatı müəssisələrinin idarə edilməsi və məsləhətləşmələrində, peşə təhsilində və ali təhsildə, mütəxəssis təşkilatlarda, beynəlxalq layihələrdə və qurumlarda yerinə yetirməyə qadirlər.

İMKANLAR VƏ PERESPEKTİVLƏR

- » Kənd təsərrüfatı müəssisələrində fəaliyyətlər və sənaye, xüsusilə də beynəlxalq işləyən Şirkətlərdə (xarici filiallar)
- » Universitet və peşə məktəblərində tədris fəalliyəti
- » Kənd təsərrüfatı idarəçiliyində məsləhət- və xidmət şirkətlərində fəaliyyət göstərmək
- » Beynəlxalq layihələrdə birgə çalışmaq
- » Tətbiqi araşdırmalarda tapşırıqlar

AUSBILDUNG MIT QUALITÄT

- » Beynəlxalq magistr proqramı 2004-cü ildə, 2010 və 2016-cı illərdə ACQUIN tərəfindən akkreditə olunmuşdur

ACQUIN
Your intention. Our focus.

- » Alman Akademik Mübadilə Xidməti (DAAD) və Almaniya Elm İnkişafı Sponsorları Assosiasiyası tərəfindən 2008-ci ildə təşəbbüs edilən müsabiqədə Aqrar menecment üzrə Beynəlxalq Magistr ixtisası Alman Ali Təhsil Təşkilatlarının 10-cu Ən Yaxşı Beynəlxalq Magistr proqramı olaraq Keyfiyyət etiketi ilə mükafatlandırıldı.

- » Mühüm meyarlar bunlardır: İnovativ ümumi konsepsiya. Tədris proqramının mükəmməlliyi, yüksək səviyyəli beynəlxalqlaşma, yüksək səviyyəli təhsil, hazırlanmış dəstək konsepsiyası, inandırıcı məzun balansı.



TEXT

TƏHSİL ÜÇÜN MƏSLƏHƏT

ima.lt@hswt.de

ÜMUMİ TƏHSİL MƏSLƏHƏTLƏRİ

Tel.: +49 9826 654-108, -114
studienberatung.triesdorf@hswt.de

DEKANAT

Tətbiqi Elmlər Universiteti Weihenstephan-Triesdorf
Fakültə Kənd Təsərrüfatı
Markgrafenstraße 16 | 91746 Weidenbach
Tel.: +49 9826 654-0 | lt@hswt.de
www.hswt.de



www.hswt.de/mam



MAGİSTRATURA BEYNƏLXALQ MAGİSTR AQRAR MENECEMENT İXTİSASI TRIESDORF



TEXT

Akademik dərəcə ilə fənlərarası davamlı təhsil „Master of Science (M.Sc.)“

- » Potensial işəgötürənlər tərəfindən müsbət qiymətləndirilən müxtəlif peşə və şəxsi bacarıqlara malik olan təcrübəyə yönəldilmiş kurs təklifi
- » Çox yaxşı təchiz edilmiş və müasir media texnologiyasına daxil olma imkanları olan bir kampus
- » Təcrübənin təşkilində, vizanın alınmasında və mənzillə təmin olunmada sıx və fərdi dəstək
- » Beynəlxalq tələbələrin müxtəlif fəaliyyətlərə malik yaxşı bir cəmiyyəti (təxminən 15 millət)
- » Gözəl və mənzərəli yerdə oxumaq və yaşamaq
- » Təqaüd təşviq etmək
- » 15 Ölkədə tərəfdaş universitetlər arasında əlaqə

TRIESDORF-DA TƏHSİLİN ON YAXŞI SƏBƏBİ

- » Kənd təsərrüfatı, bəslənmə və ətraf mühit üçün Triesdorf təhsil mərkəzində beynəlxalq tanınmış və müasir təchiz olunmuş Tətbiqi Elmlər Universitet
- » Təhsilin başlanğıcından fərdi dəstək; tələbə və müəllimlərin sıx əlaqəsi
- » Xırda qruplarda iş, idarə olunan Universitet
- » Təhsildən sonra iş axtarışında köməklik
- » Beynəlxalq iş bazarında əla imkanlar
- » Təcrübə, layihə və biznes əlaqələri vasitəsilə əldə edilmiş biliklərin praktiki tətbiq imkanı
- » Tələbələrin universitet həyatı ilə yanaşı, qruplarda işləmələrində də aktiv iştirakı
- » Mənzill axtarışında vasitəçilik və əlverişli dolanışıq xərclərin azaldılmasında köməklik
- » 30 - dan çox xarici universitetlə əməkdaşlıq

TEXT

BİRİNCİ SEMESTRƏ DAXİL OLMA (PRAKTİKİ SEMESTR)

- » Xüsusilə kənd təsərrüfatı universitetlərindən birini uğurla bitirmək.
- » Kifayət qədər Alman dili bacarıqları B1 səviyyəsi
- » Praktiki semestr kənd təsərrüfatı müəssisələrində həyata keçirilir və dörd dəfə bir həftəlik kurslar və dərslər vasitəsilə tamamlanır.

İKİNCİ SEMESTRƏ DAXİL OLMA

- » Praktiki semestrın uğurla başa çadırılması (digər Praktika müddətləri istəklərə görə qəbul edilə bilər)
- » Təhsil üçün alman dili biliklərinin təsdiqi



TEXT

SEM.	TƏHSİL PLANI VƏ MƏZMUNU	
	Məcburi modullar	Əlavə modullar
1.	Universitetdə keçirilən dörd dəfə bir həftəlik dərslərlə birgə kənd təsərrüfatı müəssisələrində praktiki semestr	
2.	Biznesin idarə edilməsi, İstehsal iqtisadi seminar, Korporativ idarəetmə və nəzarət, Empirik social tədqiqatla birgə iqtisadi informatika	Qiymətləndirmə və Mühasibatlıq, Məhsulların keyfiyyətinin idarə edilməsi, Məsləhət metodologiyası, Kooperativ təsərrüfat formaları Bank işi, Bazar və subsidiya yönümlü təsərrüfat sistemləri., Əkincilik mühəndisliyi seminarı, Bitkiçilikseminarı, Heyvandarlıq seminarı
3.	Korporativ planlaşdırma, Aqrar siyasət seminarı, Beynəlxalq aqrar marketing strategiyaları	Əsas təhsil sahəsi 1. Müəssisələrə 2. Aqrotexniki - iqtisadi məsləhət 3. Kənd təsərrüfatı və Regional inkişaf konsepsiyaları 4. Tətbiqi tədqiqat və inkişaf layihələri Beynəlxalq Aqro-biznes (İngilis dili) yaxud İngilis dili xarici dil kimi
4.	Magistr disertasiyası o cümlədən magistr seminarı, Layihələrin planlaşdırılması və qiymətləndirilməsi, Praktika	Beynəlxalq ticarət, davamlı enerji
Buraxılış Master of Science (M.Sc.)		